



# Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

**ƏMR**

**№ 24**

Bakı şəhəri

19 mart 2020-ci il

## **Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı əlavə tədbirlər haqqında**

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində zərurət yarandığı hallarda Agentlik üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 4.8.5-ci yarım bəndini rəhbər tutaraq **əmr edirəm**:

1. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Agentlikdə 14 mart 2020-ci il tarixli 21 nömrəli əmrə yaradılmış Operativ Qərargahın üzvləri və məsul şəxslər – Agentliyin Hökumət evində yerləşən inzibati binası üzrə Agentliyin Aparatının rəhbəri Natiq İsayev, Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binası üzrə Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Fuad Kərimov xüsusi dezinfeksiya məhlulları, insan hərəkətini məsafədən ölçən cihazlar və müvafiq gigiyenik vasitələrlə təminat məsələlərini daim nəzarətdə saxlasınlar.

2. Agentliyin Hökumət evində və Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binaları üzrə Agentliyin Aparatının və tabeliyində olan qurumların işçilərinin “Novruz bayramı günlərində növbətçilik cədvəli” təsdiq edilsin (əlavə olunur).

3. Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatına (15.03.2020) və xüsusi rejimdə iş üzrə Təlimatına (17.03.2020) əsasən, Agentliyin və tabeliyində olan qurumların işçilərinə:

3.1. sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın;

3.2. insanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunsun.

4. Zərurət olduğu təqdirdə əlaqə yaratmaq üçün mobil telefonlarının açıq vəziyyətdə saxlanması vacibliyi Agentliyin və tabeliyində olan qurumların işçilərinin diqqətinə çatdırılsın.

5. Agentliyin İşlər və Təsərrüfat sektorunun müdiri Elşad Vəliyevə Hökumət evində, Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin Daxili nəzarət sektorunun müdiri Nazim Məmmədova isə Mərdanov qardaşları, 124 ünvanında yerləşən Agentliyin inzibati binalarında Novruz bayramı günlərində cari vəziyyətin yoxlanılması tapşırılsın.

6. Agentliyin Kadrlar şöbəsi bu Əmrin surətinin Agentliyin aidiyyəti struktur bölmələrinə və tabeliyində olan qurumlara çatdırılmasını təmin etsin.

7. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərləri işçilərin bu Əmrlə tanış edilməsini və tanış olmaları barədə imzalamalarını təmin etsinlər.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

**İdarə Heyətinin sədri**

**Kamran İmanov**